

İLHAM RƏHİMLİ

SƏHNƏ
FƏDAİLƏRİ

3 cilddə

1

Azərbaycan Milli
Kitabxanası



ŞƏRQ-QƏRB
BAKİ 2018

Mirzə Muxtar Məmmədov (1841–1929)



Milli səhnəmizin ilk peşəkar aktyorlarından biridir. Realist aktyor məktəbinin inkişafında xüsusi xidmətləri var. Əslində, səhnə xidmətlərini əsas peşəsi olan müəllimlikdən ayırmayıb. Bununla belə, aktyorluğun ilkin nəzəri-estetik, bədii-təcrübi səciyyələrinin təşəkkülünə səbəb olub. Ömrünün əlli ildən çoxunu xalqın maariflənməsinə sərf edib. Bu yolda hər cür əzablarla mətanətlə sinə gərib və həyatının mənasını xalqın mənəvi təkamülündə, təfəkkürlərin tərəqqisində tapıb.

Mirzə Muxtar Ələsgər oğlu Məmmədov (Məhəmmədzadə) 1841-ci ildə Şuşa şəhərində anadan olub. Bəzi mənbələrdə onun təvəllüdü 1859-cu il göstərilir. Muxtar Məmmədov əvvəlcə mədrəsədə, iki il sonra, on bir yaşından türk-rus mütərəqqi məktəbində təhsil alıb. Fars və rus dillərini mükəmməl öyrənib. Yeniyetmə yaşılarından şəhərdə poeziya xridarı və lirik şeirlər, qəzəllər müəllifi kimi tanınıb. Şeirlərini əsasən ana dilində, bəzən də farsca yazıb. Şuşada fəaliyyət göstərən Xarrat Qulunun muğam məclislərində yaxından iştirak edib. “Segah”, “Mahur-Hindi”, “Qacar bayatısı” muğamlarını şövqlə oxuyub.

Şuşa şəhərində xalq oyun-tamaşalarını təşkil edən, məsxərə və vodevillərə səhnə həyatı verən Qarabağ ziyahıları arasında

adi həmişə hörmətlə çəkilib və uca tutulub. Buna görə ona hörmət əlaməti olaraq “Mirzə” deyə müraciət ediblər.

Mirzə Muxtar iyirmi iki yaşından Şuşada müəllimliklə məşğul olub. 1870-ci ildə Novruz bayramı münasibətilə “Qaravəlli” tamaşası hazırlayıb və oyun camaatın çox xoşuna gəlib. Bundan sonra o bütün bayrlamlara məsxəralı oyunlar hazırlayıb. 1874-cü ildə Şuşada Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasını tamaşaaya hazırlayıb. Komediya Şuşadakı rus əsgərlərin qışlamasında (kazarmasında) göstərilib. Aktyor bu barədə “Övraqı-nəfisə” jurnalının 1919-cu ildə nəşr olunmuş 2-ci sayında yazır: “O vəqtə mətbəə-filan olmadıqından qələm ilə otuz beş elan yazdım payladım cəmaətə. Axşam tamaşaçılarından bəziləri: “şəriətə zidd bir şey bulsaq, vay halına” deyərək məni hədələ-yirdilər... Bərəkət versin ki, dina müxalif bir şey bulmayıb razı getdilər. İştə o zamandan bəri Qafqasiyanın başqa şəhərlərinə səfər edib, tamaşalar göstərmişəm. O cümlədən İrəvanda, Gəncədə, Tiflisdə, Vladiqafqazda və Dərbənddə...”.

Onun aktyorluğunun ilkin mərhələsi (1873–1883) məhz Şuşa dövrünə aiddir. Müəllimlik fəaliyyətinə də burada başlamışdır. 1883-cü ildə Mirzə Muxtar Gəncəyə köçərək burada müəllimlik etmiş, sonra Tiflisə gedərək xüsusi gimnaziyada təhsil almaqla bərabər, türk-rus ilkin məktəbində dərs demişdir. Təbii ki, səhnə vurğunu hər iki şəhərdə, xüsusən Tiflisdə yerli həvəskarlar dəstəsində aktyorluğunu davam etdirmişdir. Hətta yeri geləndə özü də Sultanməcid Qənizadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin kiçik məsxərələrini tamaşaşa hazırlamışdır. Beləliklə, Gəncə və Tiflis dövrü onun səhnə fəaliyyətinin ikinci mərhələsi kimi səciyyələnir.

Mirzə Muxtar Məmmədov 1899-cu ildə Bakıya köçüb. Məktəblərdən birinə müəllim düzəldikdən sonra şəhərin teatr həvəskarları ilə tanış olub. Xüsusən Cahangir Zeynalov, Məhəmməd

Əlvəndi, Əbülfət Vəli ilə dostluğu, geniş mütaliəsi, aktyorluq peşəsində kifayət qədər təcrübəsi tezliklə onu Bakının teatr mühitində tanıdıb sevdirmişdir. Mirzə Muxtarı Şuşadan çox yaxşı tanıyan, hətta onun yay aylarında buraya istirahət gələndə oynadığı bir sıra tamaşalara rejissorluq etmiş dramaturq və teatr xadimi Əbdürrəhim bəy Haqverdiyev 1900-cü ilin son günlərində Bakıya gəlir, 1901-ci ildən isə o, Bakıdakı teatr həvəskarlarını bir yera toplayaraq güclü truppa yaradır. Müsəlman dram artistləri cəmiyyəti (“Şirkət” də deyilib) adlanan dəstəyə, sözün əsl mənasında, baş rejissorluq etmiş Əbdürrəhim bəyin teatr fəaliyyəti Mirzə Muxtarın aktyorluq imkanlarının daha dərindən və saxlı açılmasına zəmin yaratmışdır.

Bakı dövrü Mirzə Muxtar Məmmədovun yaradıcılığının üçüncü, əsas və daha əshətli mərhələsi kimi formalaşıb. Aktyor burada həmçinin ikinci müsəlman dram cəmiyyəti, “Həmiyyət”, “Nicat”, “Səfa”, Hüseynqulu Sarabskinin Opera artistləri dəstəsi, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdürüyyəti”, Abbasmirzə Şərifzadənin yaratdığı Müsəlman artistləri ittifaqı teatr truppalarında aktyorluq edib.

“Kaspi” qəzeti 10 may 1913-cü il tarixli sayında yazırı: “Onun müsəlman səhnəsi üçün xidmətləri ona görə böyükdür ki, o zaman səhnədə çıxış etmək mürtədlik hesab olunurdu, bunu intixab edən avam xalq və ruhanilər tərəfindən lənətlənirdi. O zaman qadın rolları ifa etmək daha böyük abırsızlıq sayılırdı. Qadın rollarının ifaçıları təhqir edilir, oynadıqları qadın rolinin adı ilə adlandırılırlardılar. Hami bilir ki, müsəlmanlıarda kişilərin qadın adı ilə adlandırılması nə dərəcədə təhqiramızdır. Bu qocaman səhnə həvəskarı məhz belə çətinliklərdən keçmişdir”.

“Nicat”, sonralar “Səfa” teatr dəstələrində və Hüseynqulu Sarabskinin Müsəlman opera artistləri truppasında musiqili teatr janrına çox rəğbət bəsləyənlərdən biri də Mirzə Muxtar Məmmədov.

mədov olub. Sarabski “Nicat” cəmiyyətindən ayrılib, öz truppasını təşkil edəndə bu işə fəal qoşulan Xəlil Hüseynovun, Məhəmmədhənifə Tanrıqulovun (Terequlovun), Cəlil Bağdadbəyovun, Əhməd Ağdamskinin əsas ciyindəşləri məhz Mirzə Muxtar Məmmədov idi. Təcrübəli və qocaman aktyor Üzeyir bəy Hacıbəylinin “Şah Abbas və Xurşid banu” (Vəzir), “Leyli və Məcnun” (Əbü'l Qeys), “Rüstəm və Söhrab” (Səməngən şahı), “Əslı və Kərəm” (İsfahan şahı, Şeyx Nurani və Keşis), Zülfüqar Hacıbəylinin “Aşiq Qərib” (Hacı və Vasiq), Mirzə Cəlal Yusifzadənin mətninə tarzən Mirzə Zeynalovun köməkliyi ilə musiqi tərtib etdiyi “Fərhad və Şirin” (Şapur) operalarında oynayıb.

Azərbaycanın musiqiçilər diyarı sayılan Qarabağın Şuşa şəhərində doğulan, gəncliyini yetkinlik çağlarına qədər orada yaşayışan Mirzə Muxtar Məmmədovun ürəyəyatımlı, xoş avazlı səsi vardi. O, müəyyən müğamları, xüsusən xalq mahnilarını şövqlə oxuyurdu. Üzeyir bəy Hacıbəyli də, Əbdürəhim bəy Haqverdiyev də onu Şuşadan aktyor, teatr taşkilatçısı və xanəndə kimi yaxşı tanıydırlar. Ona görə də 1907-ci ilin sonlarında Bakıda maarifpərvər ziyanı İmran Qasımovun (Kəngərli) evində və “İslamîyyə” mehmanxanasında məşqləri aparılan “Leyli və Məcnun” operasının hazırlanmasına ilkən dəvət alanlardan biri məhz Mirzə Muxtar Məmmədov olub. O, operanın 12 yanvar 1908-ci ildə göstərilən ilk tamaşasında Əbü'l Qeys (Məcnunun atası) rolunu ifa edib. Üzeyir bəyin növbəti operası “Şah Abbas və Xurşid banu”nın 10 mart 1912-ci ildə olan premyerasında Mirzə Muxtar Məmmədov Vəzir rolunu oynayıb. Yenə Üzeyir bəyin “Əslı və Kərəm” operasının səhnəyə ilk qədəmində (9 noyabr 1912) Mirzə Muxtar İsfahan şahı rolunda tamaşanın aktyor ansamblına daxil olub.

Təcrübəli aktyor hətta yaşılı vaxtlarında da, aktrisa çatışmazlığı ucbatından “Arşın mal alan”da Cahan xala, “Məşadi

İbad”da Həsənqulu bəy və Gülnaz, “Ər və arvad”da Yetər, Nəcəf bəy Vəzirovun “Hacı Qənbər” komedyasında Yetər, “Müsibəti-Fəxrəddin” faciəsində Hürü, Nəriman Nərimanovun “Dilin bələsi”nda Pərizad, Sultanməcid Qənizadənin “Axşam səbri xeyir olar” vodevilində Gülcəmal rollarını oynayıb. Hətta qadın rollarında çıxış etdiyinə görə ona “Qız Muxtar” ləqəbi verilblər.

Milli teatr tariximizdə Kərbəlayı Cahangir Zeynalovdan sonra (30 noyabr 1910) təntənəli yubileyi keçirilən aktyor Mirzə Muxtar Məmmədov olmuşdur. Aktyorun sahnə fəaliyyətinin 40 illiyinə həsr olunmuş yubileyi “Nicat” cəmiyyəti təşkil edib. 9 may 1913-cü ildə Tağıyev teatrının binasında keçirilən bayram şənliyində Mirzə Muxtar Məmmədovun iştirakı ilə “Leyli və Məcnun”, “Rüstəm və Söhrab” operalarından və “Pulsuzluq” (İvan Turgenev. Təbdil edən Ceyhun Hacıbəyli) məzəhəkəsindən parçalar oynanılmışdır.

Mirzə Muxtar Məmmədovun peşəkar aktyor kimi Bakı yaradıcılıq dövrü əlli səkkiz yaşından başlayıb. Buna baxmayaraq o, səhnəyə həmişə cavənləq ehtirası və yanğısı ilə məhəbbət bəsləmiş, teatrımızın peşəkarlığa doğru tərəqqisində yorulmadan çalışmışdır. Özünün müdrik tövsiyələri, ağsaqqal məsləhətləri, təcrübəli ustud göstərişləri ilə teatr həvəskarları arasında xüsusi hörmət və izzət sahibi olmuşdur. Onun coxsayı rollarının Bakı dövrünün siyahısı əlvandır. O, burada əvvəlcə qadın obrazlarından Yetər, Hürü, Bədircahan (“Yağışdan çıxdıq, yağmura düşdük”, “Müsibəti-Fəxrəddin”) və “Ağakərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Gülcəmal (“Axşam səbri xeyir olar”, Sultanməcid Qənizadə), Yetər (“Ər və arvad”, Üzeyir bəy Hacıbəyli), Pərizad (“Dilin bələsi”), yaxud “Şamdan bəy”, Nəriman Nərimanov) rollarını oynayıb. Gözəl səsi olan aktyor bir sıra tamaşaçılarla səhnədə və səhnə arxasında xanəndə rollarını da ifa edib.

Sonra müxtalif janrlı tamaşalarda Səfər bəy, Arakel və Sərkis (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Zabit, Şiruyə və Baş möbид (“Dəmirçi Gavə”, Şəmsəddin Sami), İbrahim (“Qəzavat”, S.Lanskoy), Keşış (“Qaçaqlar”, Fridrix Şiller), Könüllü əsgər, Əkbər şah Hindu (“Vətən” və “Qara bəla”, Namiq Kamal), Kaysarov (“Napoleon mühəribəsi və yaxud Moskva yanğını”, Baxmetov), Zabit (“Tariq ibn Ziyad”, Əbdülhəq Hamid), Müəllim (“Xan-xan”, Haşim bəy Vəzirov), Möbid (“Ənüşirəvani adil”, Əbdürəsul Şərifzadə), Şeyx Əhməd (“Ölülər”, Cəlil Məmmədquluzadə), Mirzə Qoşunlı və Mirzə Bayram (“Dağılan tifaq”, Əbdürəhim bəy Haqverdiyev), Əhməd Rza (“Sultan Əbdülhəmidin xəli”, Mehdi bəy Hacinski), Molla Sübhən (“Ədirnə fəthi”, Cəfər Cabbarlı), Yusif, Cəfər xan (“Şamdan bəy” və “Nadar şah”, Nəriman Nərimanov) obrazlarında səhnəyə çıxıb. Bu rolların əksəriyyətini bir neçə quruluşda oynayıb.

Erməni daşnakları 1918-ci ilin martında Bakıda kütləvi qırğınlardan törədəndə, vəhşiliklə şəhəri oda qalayanda 59 yaşlı ağsaqqal teatr xadiminin olan-qalan varidati əlindən çıxır, evi yanır və o, zəlil gününə düşür. Kimsəsiz ağsaqqal doğma şəhəri Şuşaya da gedə bilmir. “Bəsirət” qəzeti özünün 17 noyabr sayında “Dilənci artist” adlı məqalə dərc etmişdi və orada Mirzə Muxtarın maddi cəhətdən acınacaqlı vəziyyətə düşdüyüünü göstərir, aktyor həmkarlarını qocaman ustada yardımına çağırır. “Bəsirət”in çıxışından sonra xarici ölkələrdən Bakıya qayıtmış maarifçi ziyanlar aktyora ianə toplamışlar.

1918-ci il oktyabrın sonlarında İrandan Bakıya qayıdan Üzeyir bəy Hacıbəyli qardaşı Zülfüqar bəylə “Müdiriyət” teatr trupasını bərpa etdi. Baş rejissorluğá Üzeyir bəy özü təyin olundu. Bir qədər sonra bu vəzifəni bəstəkarın dəvəti və tövsiyəsi ilə Hüseyn Ərəblinski tutdu. Bir müddət Abbasmirza Şərifzadə də baş rejissor oldu. Noyabrda “Müdiriyət” dəstəsi Əbdürəhim

bəy Haqverdiyevin “Dağılan tifaq”, Sultanməcid Qənizadənin “Axşam səbri xeyir olar”, Şəmsəddin Saminin “Dəmirçi Gavə”, Nəriman Nərimanovun “Nadir şah” (afişalarda “Nadir şah Əfşar” kimi də yazılıb) əsərləri, Üzeyir bəyin “Əslı və Kərəm”, “Leyli və Məcnun”, “Şah Abbas və Xurşid banu”, “Arşın mal alan”, “Məşədi İbad”, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib”, “Əlli yaşında cavan”, “Evlikən subay” opera və operettaları ilə yenidən, daha coşqun ehtirasla fəaliyyətə başlayıb. Mirzə Muxtar Məmmədovun ağır həyat şəraitindən xəbər tutan Üzeyir bəy “Müdiriyət”in hesabına ağsaqqal teatr xadimini hər ay beş yüz rubl təqaüd kəsmişdir. Onun təşəbbüsü ilə Azərbaycanın maarifçi ziyanlarının topladıqları külli miqdarda ianə 1919-cu ilin 6 yanvarında “Azərbaycan” qəzeti redaksiyasına gönderilmişdi. Bu işdə “Bəsirət” qəzeti də öz xeyirxahlığını lütfkarlıqla yerinə yetirmiştir.

Mirzə Muxtar Məmmədov təxminən 1929-cu il yanvar ayının 16-da Bakıda vəfat edib. Bəzi mənbələr onun 1930-cu ildə, bir qismi isə 1928-ci ildə dünyasını dəyişdiyini bildirir. Lakin onun ölümü haqqında çıxan qəzet məlumatlarından sənətkarın 1929-cu ildə vəfat etdiyi məlum olur.